

ارمنستان قوموندهت (ب) فرقه سنك مر كزى

قوميتسى ناسر افكاريدر

«ՀԱՅԳԻՒՆ» ՀԱՅՍՏԱՆԻ ՀԱՆՐԱՊԵՏՈՒԹՅԱՆ ԱՐԳԱՆԻ Հ. Կ. Կ. Կենտրոնը

آبونه قيمتى هر برده:

بر يىلكى — 2 منات آلتى آباتى — 2 منات

بر آباتى 20 قىك، تك نسخسى هر برده 5 قىك



زحمتكشله و شوروا قورلوشنه عايد يازيلاره

صحيفه لر مز آچقدر.

درج اولنميان مقاله لر قاتاريلمايور.

اداره نك آدرهسى: اربوان آربوان كوچهسى

ا. ق. (ب) ف. مر كزى قوميتسه تورك شعبسى

تلفون نومروسى 254

توضيات شعبه سنك آدرهسى: اربوان، آربوان

كوچهسى نومرو 14

تلفون نومروسى 272

№ 20 (70) 1927

بازار ابرتهسى 30 ماي 1927

انگليز-شورالار مناسباتى اطرافنده

حكومت عضورى اولكهده دولاشوب شوروا نماينده لرني قاتلر و بر چون نالايق آدلاره آدلانديرلر.
ديپلوماسى تاريخده مثلى گورلميان بو غارت، قابا صورته ايديلن بو آختا ريش، قاديبلره اذيت و برمك، ديوار لرى سوگمك، دولابلازى قيرماق بونلار هامو آخر حدى آشماق ديمكدر. نحال حاضرده تاريخده انگليز حكومتك آدى «قالتينيلر» حكومتى ناميله قالاچاقدر. روسيه ايله ياييله يله جك آل و بر هوايه اوچدى. محافظه كار حكومتى انگليز ماللارى ايچون بيوك منافىلر وعد ايدن ايكي چارشونى - برى چينده و ديكرى روسيه ده محو ايتدى.

هيكك آشاغيداكى بياناتى نشر ايدير: «آرقوسدا واقع اولان آختاريش كونجلى و خيالى بر ايشدر و اونها يك آز صاغلام دوشونجه وار در. كيزلى وثيقه حقتده بزه برطاقم نامين و حكمتلى حكايله لر نقل ايديرلردى. بزه معلوم دكل، بلكه شكر و يايكه سابون سارغيسى دره و انگلتره ده كى شوروا نماينده لرى اعتماد ناملر مالك اولدقلى دولاييبله اونلار ايله قاعده دن اولان نزاكله رفتار ايشك لزومنى قيد ايشكله برابر از جمله ديور: «استحصالانچيلرمز روسيه ايله تجارتي وسعتلديرمك اقدام ايتدكلى حالده

انگلتره ده داها سفاريش و بر لميه جك شورالار ائتاقك خلق تجارت قو مسارى يولداش ميقيوان ملى آيتك 21 نده انگلتره ده بولنان شوروا تجارت نماينده سته انگلتره صنايع موسسه اربنه يكي سفاريش و برمه مكي حقتده بنا كذارق كوندردى.
همكار ائتاقلارنيك باش شوروا صدرنيك بياناتى

انگليز قلمه فرقه سنك ناسرافكارى اولان «ده بلى هراد» غزتهسى همكار ائتاقلارنيك باش شوروا صدرى جورج

انگليز حكومتى شورالار ائتاقيله علاقه سنى كسمك بولندا

بين الخلق اقتصاد قو نفرانسى قاياندى

مايك يكرمى اوچنده خنوره ده كى بين الخلق اقتصاد قونفرانسى قاياندى. شورالار مرخصلى مايك يكرمى دورنده عزيمت ايدمكدر. مايك يكرمى ايكيسنه (خينجوق) لوندونه عزيمت ايتمشدر. يولداش «آينسكى» نك (ته نيس) ايله يابدينى ملاقات تيجه سنده اختلاف آرادان قالدبرلمشدر و شورالار مرخصلرينك آرزوسى ايله موافقلاشد برلمشدر. بازار ابرتهسى فورمالا قبول ايدلديكن سوگرا شورالار مرخصلى عمومى سس و برمه دن امتناع ايدمكدرلر و بوندان قابق شوروا مرخصلى قطع نامه نك هانكى ماده لرنيك قبولى ممكن اولديغى اعلان ايدمكدرلر.

فرانسز غزته لرى يازيرلر كه - انگلتره نك شورالار ائتاقى ايله تجارى مناسباتك بوزولماسى فرانسه حكومتك سياسته و خصوصيله فرانسه - شوروا تجارى و سياسى مناسباته بر تاثير ياباماز. فرانسه حكومتى اوز سياستى اوز ييلديكى كى و اوز منفعتلرته كوره ايلرى آباراچقدر. كينه فرانسز غزته لرى قيد ايدير لر كه جنوده كى بين الخلق اقتصادى قونفرانسدا آمريقان نماينده لرى شوروا نماينده لرنيك نظريه لرته دقت و برمه كله برابر، شورالار ائتاقيله ماليه و قره ديت معامللى يابماغه ميل و حاضرلق كوسترمشدر.

انگلتره باش و كىلى «بولدوين» عوملار پالاتاسنده بيان ايتمشدر كه، اكر پالاتا راضى اولارسه، حكومت شورالار ائتاقيله تجارت مقاله سنك لغوينه، لوندرادان شوروا نماينده لرگ و موسقواداندا انگليز نماينده لرگ كرى چاغريلمالارته قرار و برمشدر.

فرانسه و آمريقا مساله يه نه جور باخارلار يولداش چيچهرين پاريسده فرانسز مطبوعاتى شورالار - انگليز مناسباتك بو لك زياده تمهلكه لى بر زماندا شورالار ائتاقك خارجيه قومسارى يولداش چيچهرينك پاريسده بولنمىنى خصوصى بر اهميته قيد ايدير.

انگلتره - شورالار مناسباتى كسيلىدى

عوملر پالاتاسى 111 سسه قارشو 357 سسه يله حكومتك تكليفنى قبول ايتدى

انگلتره محافظه كارلرگ شورالار ائتاقيله حكومتك مناسباتى كسمكدن اوترى ايله ديكرى تكليف عوملر پالاتاسندا III سسه قارشو 357 سسه يله قبول اولدى.

اردوليرك عائله لرته نظاماً تشهن اختيارلر ناميله ايفا اولسون. كتايچه چاپ ايتملى و غزته ارده يازمالى جمهوريت و محلى غزته لرته كند و بركى قايانسانى تشكيل ايتمكدن اوترى فرقه نك مر كزى قوميتهلرلى هر واسطه لى اله آماليدرلر، اوندان سواي كندايلرگ كيش كته لرلى ايچون خلقك آگلادىغى ديل ايله مخصوص كتايچهلر چاپ ايتدبرمالى.

واحد كند تصرفات و بر كيسى دولاييسيله فرقه نك زاقافقاسيا اولكه قوميتسه سنك بوتون فرقه تشكيلاتلر ينه تعميمى مراجعته ماسى

كچرمك امين واسطه لرندن برى كندايلرگ كيش كته لرني كند و بركى نظامنامه سيله و اونى تطبيق ايدن تخنيقا ايله تانيش ايتمكدر. اودر كه محللر ده نظامنامه نى ياخشى ايتاح ايتك قايانسانه باشلابوب خصوصيله همين نظامنامه ايله بوقسولاره ايديان كذشتى و مساعده لرى اونلار آگلتاملى. ييلكى به زياده سيله مالك اولان لارى قباقا چكلى فرقه تشكيلاتلارلى محللر ده قباچه دن اوز اجلاس لرته كند و بر كيسنه عائد هر نوع مسئله لرى تدقيق و همين اجلاس لره كنجلر ائتاقى ده چاغرمالى درلر. اوندان سوگرا همين عمومى اجلاس لرته كند و بر كيسنك اهميتى ايتاح و بوقسول كندايلردن ييلكى يولداشلارلى قباقا چكرك كند و بر كيسى حسابا آلماق ايچون تين اولنان هيتارده نامزدر سه جملى درلر. فرقه تشكيلاتلارلى دقت بتورملى كه كند شورالردن سه جيله جك و قو مسيولر ده داخل اولاجق آدمالار كندك ييلكى و تجربه لى يولداشلاردان اولسون و بوقسولرلر ده نماينده لرى بولسون.

كچمك تجربه سندن استفاده ايتملى زاقافقاسيا حكومتى 1927-28 نجى ايلك كند واحد تصرفات و بر كيسنك زحمتلرته باشلامشدر. بوايشك موفقيتى زاقافقاسيانك بوتون تشكيلات لارى اوزرته بيوك مسؤليت قوبور. فرقه و شوروا تشكيلاتلارلى همين زحمتلره ياخشى رهبرلك ايتك و كچن ايلك تجربه سندن استفاده ايدم رك مسئله يه دوزگون بر استقامت و برمك ايچون قايانسانه بيوك وقت بتورملى درلر. ايشك اهمى حسابك دوزگون دوتماقى در

كچن ايلر ده، خصوصيله 27-1926 نجى ايلته تسيقات كورمش كند و بركى نظامنامه سنك تطبيقى ايتانده تجربه همين قايانسانك بر چوق نقصان جهتلرني كوستردى. علاحه كند تصرفاتلارنيك كليز منبعلرني (و بر كى به تابع و اربتنى) دوزگون حسابا آلتانمى دكل يالگزماليه (بول) مسئله سى، باشلوچه و بر كينك آغرلى كندايلرگ هانكى صف اوزرته دوشجيكى مسئله دخى آسليدر. كنده آباراچامز سياستك دوز كونكلى ده بوندان آسلى در.

كچمك نقصانلارلى رفع ايتملى كچن ايلك قايانسان زمانته نقصان لغك اساسى محللر ده اجتماعى تشكيلاتلرگ لازم اولان اولجى ايله قايانسانه اشتراك ايتمه لرى ايدى. كند و بر كيسنك ماهيتى ايله سياستى ياخشى آگليمان تخنيقى امكچيلر اوزرته قوبلان زحمتلرگ تيجه سى او اولدى كه كليز منبعلرنيك حسابا آلتامى اوزكه شكل آلتى. حسابا آلتامك بو نقصان جهتلرني دوزتمكدن اوترى دولت بيوك مبلغ خرج ايتمكه مجبور اولماق له برابر قايانسان كچكدى و بعض يرلر ده ناراضىلق حصوله كلوب يگيدن حسابا آلتامق ايتاح ايتدى. زاقافقاسيا اولكه قو ميه سى هامو بونلارلى نظره آلاق بوتون مر كزى و قنا تشكيلاتلرته كچن ايلك نقصانلارلى تكرار اولنما مق ايچون هر واسطه لى اله آلتامق تكليف ايدير.

فرقه كومك و رهبرلك ايتمايدر واحد كند تصرفات و بر كيسنك بوتون زحمتلرلى كند شورالرته حواله اولنديندن اونلار همين زحمت او زرته جدى دقت بتوروب كند شوروا لرندن فعال و خصوصيله و بركى سكيالرته (شعبه لرته) سه چلش اولانلارلى قباقا چكلى، فرقه تشكيلاتلارلى ايسه اوز طرفدن لازم اولان رهبرلكى و كومك كوسترمه كچبوردرلر.

قواچ ماقلارگ و اربتنى كيزلتمك عليهنده مبارزه ايتملى قولچوماقلارك، واريلرگ كليزمنبع لرني كيزلتمك عليهنده مبارزه ايتمكدن اوترى كندك اجتماعى قوه لرني بى فعاللارلى ايشه چكلى. يامبوچيلره و قرمزى اردوليلره و برين مساعده لرى ايتاح ايتملى و بركى نظامنامه سنك يامبوق و چده نه اكينلرلى ايچون ايتدىكى مساعده لرى ايتاح ايتملى كه همين اكينلر ايله مشغول اولانلار شجاعت لسون، دخى تعقيب ايتملى كه قرمزى

بين الخلق ايشجى حركاتى

همكار ائتاقلارلى قانون لايحه سنك عليهنده بر ميلون ايشجيلرگ نمايشى همكارلار ائتاقلارنيك اختيارلرني مدافعه ايدن قوميه طرفدن انگلتره ده ترتيب اولنان نمايشلر و ميتغله كه قانون لايحه سى عليهنده اولان شكايتلردن عبارت ايدى، ميلوندان زياده ايشجيلر اشتراك ايديرلر ايدى.

مر كزى و محلى فرقه تشكيلات لرى قضانك مسولدار امكچيلرني قايانسانه رهبرلك ايتك اوزره علا حده رايونلر تحكيم ايدوب منتظم صورته قايانسانى تعقيب ايتملى درلر. زحمتلر باره سنده مذكور يولداشلار دان و شوروا آشاغى هيتلردن معرو ضه طلب ايتملى. بوتون قايانسانه عرضنده عموميتله زحمتلر و مهم واقعه لر حقتده زاقا ققاسيا اولكه قوميتسه سنى دائما خبردار ساقلاق لازمدر.

عليهنده مبارزه ايتملى قولچوماقلارك، واريلرگ كليزمنبع لرني كيزلتمك عليهنده مبارزه ايتمكدن اوترى كندك اجتماعى قوه لرني بى فعاللارلى ايشه چكلى. يامبوچيلره و قرمزى اردوليلره و برين مساعده لرى ايتاح ايتملى و بركى نظامنامه سنك يامبوق و چده نه اكينلرلى ايچون ايتدىكى مساعده لرى ايتاح ايتملى كه همين اكينلر ايله مشغول اولانلار شجاعت لسون، دخى تعقيب ايتملى كه قرمزى

ويدی باسار ناحیه سنده فرقه و شورا ایشلری

ناحیه فرقه قومیتسی فرقه اوزه کلر بئک سوادلاماسنه فکر ویرمیش، لاکن تشکیلات ایشلری ضعیف، آبارلمشدر فرقه اوزه کلری اجلاسره بیطرفلری آز جاب ایدم یلمشدر. تشکیلات ایدیلن یوقسولار غروبلازیه اوزه کلرک رهبرلکی کوزه چاریمایور. قومسومول تشکیلاتی هر بر چیچه ضعیفدر. یاردیم قومیتسنگ ایشلرینی جانلاندیرماق، و کد شورالارینگ ایشلرینی تور کچه لشدیرمک باره سنده آز ایش کورولمشدر. کد تصرفات بانقی یوقسولار کومکلکنی آرتیرمالیدر.

ناحیه فرقه قومیتسنگ کنیش پله نومنده کوسته ریلدیکنه کور بو ایللری اربوان قضا فرقه قومیتسنگ تبلیغات- تشویقات شعبه سی طرفدن آجیلان کند سیار فرقه مکبیرلرینه کد فرقه جیلری دوقسان فاض اشترک ایشم لردر. الده ایدیلن موقبیتلر بویوکدر. کد اوزه کلری کد شورالارینگ سه چکی زمانده آقتیف اشترک ایشملردر بونگله برابر ویدی باسا ناحیه سنده کد یوقسولارلردن و اجتماعی تشکیلاتلره جاب ایدیلن آقتیف اورتاباب کندیلرک فرقه به کور مک مسئله سنه آز اهمیت ویریلدیکندن فرقه تشکیلاتی اوز صیره لرینه کدچی لردن قبول ایدم یلمه مشدر. دیمک که فرقه بیلیک چه قولتمش تشکیلاتچه ضعیفله مشدر. بو خصوصه پله نوم قطعی قرارلر قبول ایدمک حیاته کچیرلمه سنی اوچقومه تابشیرمشدر کد فرقه اوزه کلری آجیق اجلاسره بیطرفله ری آز جاب ایدیکلردن فرقه کنیش کتله ننگ یاردیمی اولمادان کدلرده اجتماعی تشکیلاتلره آباراجنی ایشلر ده موقبیت الده ایدم یلمه یور. بونگله ده فرقه ایله بیطرف کتله آراسنده اولان علاقه کسلمش اولور. کد فرقه اوزه کلری بیطرفلرک اوزه کلرک آجیق اجلاس لرینه کدیلرک آقتیفلرینی جاب ایشمکه آرتیق درجه ده فکر ویرمیلدرلر.

فرقه مزک کدلرده آباردیغی سیاست کد فرقه اوزه کلری سطحی نظرله باقیرلار. شورالرک سه چکی زمانده تشکیلات ایدیلن یوقسولار غروبی اوز ایشلری قورتارماش و دها بوندان سوگرا او غروبا کده لازم دکدر کبی یاگلش حرکتلر بزم ایچون تهلهکه توره دیر. یگی اقتصادی سیاست نتیجه سیله قولقلرک یوقسولار اوزرینه تضییقی آرتیر. هر بر اجتماعی تشکیلاته قولقلر اوز نامزدلرینی کچیرمک ایچون چالیشیرلار. بونگ قباغنده یوقسولار غروبلازینی و اولارک کده اولان اهمیت آ گلاماق قولقلرک ایشلرینه اهمیت ویرمه مک دیمکدر. اونا کوره فرقه اوزه کلری یوقسولار غروبی اوزرینه رهبرلکنی آرتیرمقله مقصدیم اولان اورتابالاری بوغروبایه چکمکدر. اوچقوم بو خصوصه اوز فعالیتی آرتیرمالیدر. جوانلار تشکیلاتی سیاسی و تشکیلات طرفدن چوق کیری ده در. ویدی باسار کبی بویوک بر ناحیه ده

ويدی باساردا سیار کینو ویدی باسار ناحیه سنه ابروان قضا سیاسی معارف اداره سی طرفدن سیار کینو کوندر یلمشدر.

کوستریا جهک کینو «بوناباداروقه» عنوانی آلتنده غایت سونوق نظر دقتی جاب ایدمک قدر مراقسز و او ساندیریچی بر شکل ایدی. آقین - آقین کلن تماشاچیلر مزه شکللر خوش کلمه دیکی ایچون یاربم جلیق چقوب کیدیرلردی. برلی اهالی بویله شیئر ایله هوسلندیرمک ایچون سیاسی معارف اداره سی، ارمنستانک یا خود قومشو

یولداش بالا افندی یف نامه یگی سوت آرتهللی بو ما ی آینک برنده نوو بابا یزد قضا سنک باسار کچر ناحیه سنک بیوک زور کندنده یولداش بالا افندی یف نامه، ناحیه فرقه تعلیماتجیسی یولداش شعبان شعبانوفک تشناتیله بر سوت آرتهللی تشکیل اولندی. همین سوت آرتهلینگ تشکیل او لنماسی دیمک کد تصرفاتجی یگی یوللار اوزرنده تشکیل ایشمک دیمکدر. بو آرتهل بوتون باسار کچر ناحیه

کند تصرفاتجیه، اجتماعی قورلو شمه زه ضرر ویریحی خسته لکلردن بری ده محرملک کونلری در که وحشی یانه عادت یگی حیاتجیه بر چوق ضررلر ویرمه ده در. اجتماعی حیات یوللاری اوزرنده قورولمش اجتماعی تشکیلاتلرک اگ برنجی وظیفه لری بویله نجی عادتلری اورتادان قالدیرماق یولندا دورماق سنک چالیشایدیرلر.

ارمنستان جمهوری تی داخلدنه بو لوان تورک خلقی باشقالارینه نسبتا آرتیق درجه ده معارفدن کیری ده درلر. او جمله دن کندلر مزده اولان قومسو مرلاردا معارفدن کیری ده اولوب، سیاسی جهتدن ضعیف اولدقلاری ایچون اوزه ک ایشلری دائما آقصاصا دادره. دیگر طرفدن ایه یای زمانی قومسوموللار یای ایشلرینه مشغول اولماق اوزره ایشلر آقصابور. بو ایه اوزی-اوزلکنده غایت مهم مسئله لردن اولوب قومسومول قومیتلری قارشوسندا برنجی موقی اشغال ایدوب فعالیتده بولنماق طلبنده اولان مسئله لر دندر.

آجیاق قومسومول اوزه کلرینگ یای ایشلرینی قباغا آبارماغه و اوزه ک لردن درنکلر دوزه لدرک برنجی دفعه دیوار غزتلرینگ چیقماسته و باچار دقلری قدر کد قومسوموللارینگ سیاسی جهتدن سوادلی اولمالارینه اهمیت ویرمک یای تعطیلنه بر اقیلان طلبلرک وظیفه لریندندر. اینکجی نوبه ده ایه کد شورالارینگ آقصاصا یوز قویان ایشلرینه یاردیم دا بولنماق، ایلری آبارماقدر. موهومی ایشلره قارشو مبارزه ده بولنوب بو باره ده جماعتی آ گلاماق قانینلرک موهومی ایشلردن خلاص و معارفه جاب اولمالاری باره ده وار قورلرینی صرف ایشمایدیرلر.

جمهوریتمز آذربایجانک، کورجستانک داغستانک و سائرلرک کندی حیاتدن کورتولمش اولان «ناموس، زاری، قز قالاسی، بسم الله» کبی لرینی کوندر مش اولسا ایدی. دها موقق اولماقله بویله نجی شکللر دها دا بویکسک بر موقی اشغال ایشمکله خلقجی دخی مرفلاندر اراق اجتماعی بر فکرالده ایشم اولاردی. ن-ناقق

بو ما ی آینک برنده نوو بابا یزد قضا سنک باسار کچر ناحیه سنک بیوک زور کندنده یولداش بالا افندی یف نامه، ناحیه فرقه تعلیماتجیسی یولداش شعبان شعبانوفک تشناتیله بر سوت آرتهللی تشکیل اولندی. همین سوت آرتهلینگ تشکیل او لنماسی دیمک کد تصرفاتجی یگی یوللار اوزرنده تشکیل ایشمک دیمکدر. بو آرتهل بوتون باسار کچر ناحیه

کند تصرفاتجیه، اجتماعی قورلو شمه زه ضرر ویریحی خسته لکلردن بری ده محرملک کونلری در که وحشی یانه عادت یگی حیاتجیه بر چوق ضررلر ویرمه ده در. اجتماعی حیات یوللاری اوزرنده قورولمش اجتماعی تشکیلاتلرک اگ برنجی وظیفه لری بویله نجی عادتلری اورتادان قالدیرماق یولندا دورماق سنک چالیشایدیرلر.

ارمنستان جمهوری تی داخلدنه بو لوان تورک خلقی باشقالارینه نسبتا آرتیق درجه ده معارفدن کیری ده درلر. او جمله دن کندلر مزده اولان قومسو مرلاردا معارفدن کیری ده اولوب، سیاسی جهتدن ضعیف اولدقلاری ایچون اوزه ک ایشلری دائما آقصاصا دادره. دیگر طرفدن ایه یای زمانی قومسوموللار یای ایشلرینه مشغول اولماق اوزره ایشلر آقصابور. بو ایه اوزی-اوزلکنده غایت مهم مسئله لردن اولوب قومسومول قومیتلری قارشوسندا برنجی موقی اشغال ایدوب فعالیتده بولنماق طلبنده اولان مسئله لر دندر.

آجیاق قومسومول اوزه کلرینگ یای ایشلرینی قباغا آبارماغه و اوزه ک لردن درنکلر دوزه لدرک برنجی دفعه دیوار غزتلرینگ چیقماسته و باچار دقلری قدر کد قومسوموللارینگ سیاسی جهتدن سوادلی اولمالارینه اهمیت ویرمک یای تعطیلنه بر اقیلان طلبلرک وظیفه لریندندر. اینکجی نوبه ده ایه کد شورالارینگ آقصاصا یوز قویان ایشلرینه یاردیم دا بولنماق، ایلری آبارماقدر. موهومی ایشلره قارشو مبارزه ده بولنوب بو باره ده جماعتی آ گلاماق قانینلرک موهومی ایشلردن خلاص و معارفه جاب اولمالاری باره ده وار قورلرینی صرف ایشمایدیرلر.

راديو دوستلرینه

علم و ترقیاتی سهون بوتون کندیلر، فرقه وی، بی طرف، قومسو مول و حتی بی سواد کندی زحمت کشلر! رادیو سزی علم و معارف- مدنیت یولنی آجان اک مهم واسطه لردن بری در. هامو گزده اوتک دوستی اولایلر سگزر، اونی محیطکزر ده ایلری کیمه سندن اوتری و هامو کندیلکده اوندان استفاده ایشم لرینی تامین ایشمک اورغوندا چالیشا یلر سگر چونکه رادیو اوزی کندیلک بوتون طبقه لرینه یاقین و دوستدر. او هم سوادلی به وهم سوادسزه اوز فکرینی قاندریر. اوندان هاموده لازمی در جهده استفاده ایدم یلیرلر. بونگ ایچون لازمدر که رادیو آباراتی اولوب رادیو سنی ایشیدن و حتی آباراتی اولمیان کندلرده «رادبو سهون جمعیتلر» تشکیل ایدوب تزلکله مرکزده کی رادیو اداره سیله علاقه به کیر سولر.

رادبو ایشلری اولکه مزده کیت کیده ترقی ایشمده در، و بر چوق کندلرده یگی یگی آباراتلر قولنماق دادر. هانسی کندنده «رادبو سهون جمعیتلری» تشکیل اولنوب، اوز محیطلرینگ مطلبلرینی مرکزده بیلدر یرلر سه، همون کنده رادیو ویریله چکی دها آساند اولور و اولارک او باره ده احتیاجلرینی تزلکله نظره آلتیر. «رادبو سهون جمعیتی» ایلک دفعه اوز محیطلرینده تشکیل اولنوب مرکزیه علاقه به کیریر و اوز آرزو لرینی اولاره بیلدریرلر. تورک کندی یولداشلار! تزلکله «رادبو سهون جمعیتی» لری تشکیل ایدیکزر. مرکز سزه هر جوره کو مکلک کوستریمکه حاضر در. هر یازی و مطلبگری بو آدرسه بیلدر سگر. ارمنستان قومسومونست (ب) فرقه سی مرکزیه قومیته نزدنده «غروم قو غاواریتل» یعنی اوچا دانشان رادیو مرکزیه اداره سی.

آویاخیم تشکیلاتینگ عضولری آرتما دادر بو آخر آیلاردا آویاخیم تشکیلا تینگ عضولری کیت- کیده آرتیور. بویله که ابروان تورک پیداغوزی تخیقومنگ داخلدنه 1926 نجی سنه ده 20 نفر عضوی اولماقله برابر اولار نیلمه یولردی بو تشکیلات ندر و نهدن اوتری در. 1927 نجی سنه مارت آین دان اعتبارا ابروان تورک پیداغوزی تخیقومنگ داخلدنا آویاخیم تشکیلاتک 80 نفر عضوی اولدیننی کوروریک، هر کاه لازمی اداره لردن تشکیلاته رهبرلک اولونسا او وقت تشکیلاتک دها دا قوتله چکنه امین اولوروز. تماشاچی تصدیق اولندی

مای آینک 21 نده تور کیه بیوک ملی مجلسی سس برلکی ایله شورالر اتفاقی ایله باغلائیلان تجارت مقوله سنی تصدیق ایشدی.

موپر تشكىلاتى و زحمتكش كتله نك اوند و زحمتكش

روسىه اجتماعى انقلابى ياراتماق ايجون سەلەرجه چالشان و حتى اون بىگلرجه انقلابىي و سائره بى فدا ايتمك مجبوريتده قالان روسيه قو مومونست فرقهسى اوقتيابر انقلابندن سوگرا بىك مهم بر وظيفه بى عهده سە كوتورمشدر. او وظيفه ايسه بون دنيا زحمتكشلىرىنى قابالك ظلم و تحكمندن. قورتارماق داها دوغروسى بين الملل انقلابى هر حالده بايقادر. ايشته بو حقيقى عمله وارماق ايسه يالگرز عموم اتفاق قومونست فرقهسى اوچنجى بين المللك كومكيله ممكن اولاجاقدىر. بو گون دنيا نك هر كوشه سنده حقيقى انقلابى بىنى علمى سوسىياليزم، ماركسيزم و له نيزم برنسىليرنى قبول ايشم يوزلرجه تشكىلاتلار واردىر.

ايشته بو تشكىلاتلار ايله صيقى علاقه ده بولتماق و اونلره هر خصو صده ياردىم ايتمك بر او قدرده قولاي مسئله ظن ايديلمه بيدر. جمعيت بشره نك تكامل تارىختى اجتماعى حياتك مختلف دورلرنده

تظاهر ايدىن صناعى و اقتصادياتك صورت انكشافى بىك ايبى بيلن و او آنكشافك ياراتدىنى بىكى صفتلر آراسندا كى حياتى مبارزلرلك وجوده كتيردىكى انقلابلارى كورن و تدقيق ايدىن سرمايه دارلار هر حالدا بين الملل اجتماعى انقلابه مانع اولماق ايجون هر درلو فدا كارلنى بايور و هر چشيد واسطه لره مراجعت ايدىور.

انقلابه قارشى اىك مدهش ارتجا كارانه بر وضعيت آلان سرمايه دار لار، خارجه كى انقلابى بولداش لازمى هر دقيقه ازمك و نتيجه ده اجتماعى انقلاب فكرلر بىنى جريانلر بىنى تماما سون دورمك ايسته بورلر بو گاده مثال اولاراق بو كون قابالت اولكه لرنده يوز بىگلرجه انقلابى بولداش لازمك محبوس زندانلره سالنمىنى گوستره بيلورز.

ايشته جهان زحمتكشلىرى نك رهبرى اولان عموم اتفاق قومونست فرقه سيله اوچنجى بين الملل قابالت او لكه لرنده زندانلرده اجتماعى انقلاب

باراتماق ايجون محو اولان بىگلرجه انقلابى بولداشلا ربه ياردىم ايتمك ايجون موپر تشكىلاتى تاسيس ايتمش در. و بونك واسطه سيله كرك مادى و كركسه معنوى ياردىمدا بولنراق اونلاره اوز قارداشلق اللرىنى اوز ايتور.

«بين الملل انقلاب قهرمانلر بىه بار دم» نامنى آلان بو تشكىلات سوسيا لست شورالار جمهوريتده مختلف شعبه لره آيرىلش و هر شعبه ايسه بر قابالت حكومتك قازارمالارنده قالان انقلابى بولداشلا رزه مادى معا وت ايجون حمايه وظيفه سنى درعه ده ايتمشدر.

بوندىن دولايى انقلابك دوام و عين زماندا اىك اصل و حقيقى مقصدلرمن اولان جهان انقلابك هر حالدا قوه دن فعله چيقما سى ايجون اوچنجى عموم اتفاق قومو نيست بين المللك ياراتدىنى بومعاوت تشكىلاته عضو يازىلماق هر زحمت كشك و عىنى زماندا بوتون وطن داشلا رلك اىك برنجى وظيفه سيدر.

احمد حمدى

عكس انقلابىي اردونك عسكر لرى محو ايدىلدى

فون يوسيدانك قوه لرى ايارىلور

انقلابىي عسكرلر بوتون جيهه لرده دوشمنه غالب كلدىلر. هه نانده بيوك مظفريت قازاندىلر. اوچ كون دوام ايدىن شدتلى محاربه دن سوگرا انقلابىي شاخى چايك بوتون را يونتى آلدىلر. چوقچه حربى غنيمت و برنجيه بيك حربى اسير اله كچر لمشدر. موكتلرلر قافى و جين-چو اويه دوغرو قاچيور. انقلابىي عسكر لر هجومه دوام ايتمكده درلر. شانفهايده جين مى آجته ائنگ معلو ماته كوره هوبه يده و هه نانده دوشمن عسكرلرى محو ايدىلش و هر برده مى حكومت حكيم ايتمكده در. فون-يوسيانك قوه لرى شماله دوغرى ابريله مكدده درلر.

چان قاي شينك و ضعيتى كمانسز بر حالدار

چين احوالاتى

عليه نده مبارزه آبارماق در. كمان ايدرم اوچ آى كچمزدن به كينده اولورز. به كينك اشفالندن سوگرا قانتونى، فوتزبانى، چه زبانى و شانها بى اشغال ايتمك چين اولماز.

ايمپريالستلر طرفندن اولان تهلكه حقتده سون-فون ديدى: «چين مى انقلابى اوز انكشافى عرضده او قدر ترقى ايشم كه ايمپريالستلردن قورقميور. انقلاب بقاليمىز. ايمپريا لسترك اونى يقماغه قدرتلرى يوقدر.»

چين قومونست فرقه سته و هو ميندانك علاقه لربه كلكه سون-فون بيان ايتدى كه: «عملى اولاراق اونلار آراسندا شايع يوقدر، هوميندان او لسون، قومونست فرقه سى اولسون هر ايكيسى ده عين دوشمن عليه نده و عين مقصدى تعقيب ايتمكده درلر. سون-يات-سن ديشم جين قابالت انكشافك دوره سنى كچمده ن سوسيا لست بويله بوريه چكدر. چين مى انقلابى حال حاضرده دكل يالگر جهانى انقلابه برابر حتى بلكه اونك اىك مهم بر قسمى در.»

راديو و تورك زحمتكشلىرى

شورا حكومتى كوتده تورك زحمتكشلىرى نك اله كتوردىكى برچوق ترقيات واسطه لرى اوزر بته آخروقت لرده بر واسطه داها آرتدى كه راديو در.

راديو نه در

راديو متعه آباراتلار دان متشكل برما كينه در كه الكتريق جريانندن استفاده ايدىر. ايمه رلك اوزرولنى ايفا ايدىر. راديو، سيمسز اولاراق بر دقيقه ده كره ارضك هر طرفه دنبا ده نهلر اولين نهلر كچير، بين الحلق حوادثلرى، غزته، نغمه لر، معروضه لر، تبليغ ايدى بيلر. هر نوعى شكللر، گينو، تياترو و سائره دخى ويره بيلير.

ارمنستانده راديو

حال حاضرده ارمنستانك بوتون قضالرنده ذاتاً راديو قبول ايدىن آيا رات و اوچا دانشانلار قبول مشدر كه ايرواندان، تفليس، باكو، مو سقوادان، استانبولدن و اوزكه شهرلردن راديو خبرلرى ايشيدىلر.

ايروانك كيش راديو ستانسا سندن اينديكده هفته درت دفعه آوروپا و شرق قسملرى ايله غزته و پنجشنبه كونلرى آقشام تورك غزته سى ويره بيلور.

راديو نك رولى

بيلكى و ترقى اله كتورمك وا سطلرندن اىك-يوكى راديو در.

راديو قبول ايدىن آباراتلر

I, 3, 10, 50, 100 و

زياده آدملر طرفندن ايشيدلمك ايجون راديو قبول ايدىنى آباراتلار اله كتورمك اولار. بر آدمك ايشيده چكى آباراتك 20-15 منات و بر اوتاق ايجون 120-70 منات قيمتى وار در. حال حاضرده ايرواندا و قضا مر كزلرنده بر چوق نه ولرده خصو صى اولاراق خرذا آباراتلار واردىر كه ايرواندان و يريلن غزته و قونسلرلرى ايشيدىلر. آز زمان سوگرا ايروانك الكترو ميخانيك تره سندن خرذا آباراتلار اله كتورمك ممكن اولاجاقدىر.

اوخان مى حكومتك بوللار و رابطه ناظرى سون-فون (سون-يات-سك اوغلى) جين حاندىن «تاس» مخبرينه بو بولده معلومات و يردى: «چان-قاي-شينك وضعيتى كمانسز بر حالدار، بز اونك اوزر بته آينده هجوم ايتمك دوشونميريك چونكه اونك حكومتى اوزى اوزلكندن دوشه چكدر. واجب مسئله مزمو كده ن

هه ناندا كندچى حر كاتى

هه نان ولايتده كندلرلر تور افلارى ضبط ايدىر. اولوم جزاسى و ير برلر او ملكه دارلارا هانسيلرى عنادلى مقاومت كوستور بولر. نظارت قومو نسترك لنده دره محللرده ايشچى شو رالارى تشكيل اولينور كه اداره اونلار ك لنده مر كزلمشدر.

قومونست بين المللك (انترناسيوناللك) اجرايه قوميته سنك پله نومى

قومونست انترناسيوناللك اجرايه قوميته سنك پله نومى محاربه تهلكه سنك و اونك عليه نده مبارزه ايتمك مسئله لر نك تحقيق و تدقيقنى بئيردى. پله نوم يولداش قاواسه نيك نتيجه

آذربايجان دولتى تورك آقاده مى درام غروپاسنك سيار تياترولرى (غاستروللرى)

جارى تياترو موسمينده تياترو ايشلرى آذربايجاندا بيوك آديملر ايله ترقى ايتمشدر. و بوزمانده آذربايجان دولتى تياتروسى اوز طاشيدىنى آقاده مى عنوانه ياووقلاشمشدر. باكو ده برنجى دفعه اولاراق تورك دليله «حامله ت» ك تماشا به قونولماسى قيدى شايدندر، هانسيكه شرق قاعده و فورماسيله كوستريلدى.

بو كونلرى همين دولتى آقاده مى درام تروپاسنك سياحه چيقماسى مدنى - معاوف نقطه نظرندن سوگ درجه تقديره شايدندر.

آذربايجان معارف قوميسار ليقه برابر تنظيم ايدىلن غروپانك يول پروگرامنى (مارشود) آشاغيدى كى شهرلرده اجرا ايديله چكدر: كنج- قازاق-تفليس-نخجوان-ايروان-نوخا-قوب-ماخاچقلا و قومو شمالى جمهوريتلر.

تماشا به قوبولاجاق باشليجه بيه سالر دورت در: «اوقتاى نهل اوغلى» و

«آيدىن» مولفى جعفر جبار زاده، هانسى كه حال حاضرده «آتش كلنى» يهسا اوزر بته چاليشماقدا اولوب، مذكور يهسه ذاتاً دولتى تياترو پروگرامندا قبول اولونمشدر. «حاجى قارا» مولفى ميرزه فتح على آخوندوف و قلاسيق قومهدايدان اولان «ئولور» و روس قلاسيقلىرندن غوغولك «ره ويزور»ى، شيللرلك «قاچاقلار»ى و شه كسبرك «اوتلوه»، «حامله ت» درامالارى، (شرق فورمالارى) لك مشهور قومى آقتيورلردن اولان علوى نك اشتراكيله ده «آحمق فولدا»، «معلملر اكلنجه سى»، «ايكى يتيم»، «قاچاق كرم» اوينايلاچاقدىر.

آقتيورلر دسته سنك باشندا صدقى روح الله بولتاقله (هانسى كه تورك صحنه سنده «قاچاقلار» لك «فرانس» رو لنى اوتلوده «باغو» بى و روه بوزورده ايسه «غورودنيچوغا» روللر بى اىك باخشى آباران در).

علوى (اوتلو و حامله ت روللر

نده)، طهماسب (آحمق رولنده) على قوربانوف، آسلان ظاهر وف، حدائتزا ده، شراپلى، قاققاسلى، نور محمد باغر جباروف و دولتى تورك تياترو تخنيقونى بئيرمش آفغانلى، شيخوف به ييرلى، سلطان زاده، بلى خانوف، اكبر شفى و على لى مهم روللر او يناياچاقدىر. قادينلردن ايسه، بانقيللا نانائليدا، خمار خانم، يهوا خانم، (دولتى درامانك برنجيسى-بريرمشى) جواهر خانم، (خصوصاً «ايكى يتيم» ده لويزه نك رولنى ايفا ايدىر)

دولتى درامانك باش رهزيسورى آ. آ. دوخانوف، رهزيسور على حسين زاده، آدمينستراتور، آسلان تايروف.

تروپا نخجواندا غاستروللر بى قورتاردقن سوگرا ايروانه كلوب ايونك برندن بر نيچه تماشا ل ويره چك، سوگرا تفليس كيدوب، ميداندا كى بىكى تورك تياتروسنده بش تماشا كوستره چكدر.

ايراندا قولوقچيلرلك تعطيلى

ايران مجلسنك بودجه قومسيونى طرفندن دولتى مامورلر نك (قولوقچيلرلك) معاشنى اختصار ايدىن قانون لايحه سنك قبول اولنماسى مامورلرلك غضبه كلمه سته باعث اولمشدر وزارتلى ده خدمت ايدىن 700 دن آرتيق قولوقچيلر تعطيل ايدىر لك شكايتى، نمايشى ترتيب و مجلس بناسنك قبا قته كيتمشدرلر. پوليسيا نمايشچيلرى داغيتمشدر. باش و كيل مصطفى ما مورلرلك نماينده لر بىنى قبول ايدىر لك لا

يجه نك حياته تطبيق ايتمه سنى اونلارا وعد ايتمشدر.

آققره شهر نك نظامه سالنماسى

آققره حكومتى آققره شهرنى باى تخته لايق مناسب بر شهر قايرما سنى صورت قطفى به ده قراره آلمشدر. بوباره ده هيچ شنى اسريلكه ميه چكدر. ابتداى لايحه 100 بيك اهالى به كفايت ويرمكدن اوترى در (آخرا ستاستقا به كوره اهالينك مقدارى 700,000 قدر حساب ايدلمشدر).

كله چكده ايسه 200,000 نفر اهالى به كفايت ويرملى در.

بيونه لرلك قارداشلاشماسى


كچن ايلك باى فضلى آخزلرنده قوناق اولاراق باكو به كلن انكليز ايشچيلر نماينده لكى سبارتاق آدينه آل بايراق بلوكنى زيارت ايدلى.

نماينده لك عضوى دوق سيمسى بيونه لرل طرفندن بلو كه فخرى عضو سه چيلدى.

دوق سيمس انكليز چوچوقلار نك بر قومونست دسته سيله رابطه باغلا ماقى وعد ايتدى.

ياقين كونارده بلوك لوندرادان جوان بولداشلا ر جمعيتندن بر مكتوب آلدش كه مذكور بولداشلا ر ديوار غزته سنك كورلمسندن اوترى تشكر بيان ايدىر لك اوز ديوار غزلرلردن نشانه لرندن كونه ر مكى ده وعد ايدىلر.

هيئت تحريريه



HƏFTƏLIQ KƏZETƏ

Abynə kiməti:
1 illijə-2r. 1 ajiğı-20k.
6 ajiğı-1 » təq nys. 5 »
Zəhmətqələlərə və firkəyə
ajid jazılar kəbyl olynır.

Adres: Erivan. Apovjan
quçəsi E. K. (b) F. M.
Komitə turq əbəsi
Telefon № 254
Təvziat əbəsinin adresi:
Apovjan q. № 8
Telefon № 272

2-ncidevam il i
№ 20 (70)
30 Maj 1927 il
Bazar-əitəsi

QƏLƏCƏQ ÇAĞRIŞA HAZIRLIK

By illəri kırımız, ordy sıralarında xidmət etməq sırası 1905-inci ildə ana dan dogmyz fəhlə-qəndli qəncərimizə duşur.
By bərədə lazımdır qı imdidən butun komsomol qəncələr arasında lazımlı zəhmətlər və hazırlıqlar aparılıdır.
Qecən ildə çağrıış mu nasəbət ilə zəhmətlər aparıldı isədə, isə qec bəslənildiği üçün, lazımlı nəticələr vermədi. By illəri isə həmin təcrübədən istifadə etməli.
İbtidajı hazırlıq zəhmətləri bynlardan ibarət olacaqdır.
Əvvəla qəncələr və çağrıışa qidəcəq olanlarda o fiqri iləri aparmalıqı, ordy birinci dəfə, hər b məqəbi dur. Orada kırımız, əsqrə siyasi hazırlıqla bərabər hər bi və hər bi idarə fənnində öqrənməyə məcbur dur, qı lazımlı olanda öz silahlə bizim əlqəmi zəhmətqələrin bejnə-xəlk kələsini, mu datia edəbilsin.
Kızıl ordy əjlə bir məq təb dur qı. Orada siyasi və hərbi hazırlıqla bizim qənc lərimizi şıfı təmami bilqi jə sahib edir.
Orada kırımız, əsqrə

jaxəi bəza duşməli qı han qı, sinifin mənəfaətlərini mudafə etməyə hazırlanır.
Jeni çağırınların kaba gına konylacak birinci məsələ hərbi işlərinə və hər bi hazırlıqlın əhəmjət ilə mərəkləndirmək olacaqdır.
Komsomolların ordyda aparacaq işləri bir az qətin dur, çünqə aradaqi zəhmətlərin ysulları qənd və əzəqlərində aparılan dan tərklidir. Ordyda komsomol əzəqləri joxdur, ora da ancak firkəvilərə qəməq liq qəstərən komsomollar vardır və laqin məsələ bəjlə olmaqla bərabər komsomollar firkəvilərə bərabər jeni çağırınlar arasında jyxarıda qəstərdijimiz butun hazırlıq zəhmətləri pəq jaxəi, aparabilirlər.
Hələ ordyja varmadan komsomol və firkəvi jol daəların vəzifələri və zəhmətləri qənddən bəslər. Orada onlar jeni çağırınların fiqrini təmamilə hazırlamalıdır. Hər bir əy ra vətəninin əvladı, səvinə-səvinə öz əyra kirylyəyny və zəhmətqəz həqumətini mudafə və muhafizə etməyə hər daim hazır by lınmalıdır.

ZAKAFKASJA KOMSOMOLYNYN 2-inci KON FƏRANSI

Majın 16-da akşam saat 7-də Qurcistan həm qarlar ittifaqı binasında konfəransı, Zakafkasja qənc lər təşqilatının qatibi jol. Rəhmanof açaraq deyr.
By qun açdıqlımız kon tərans bir il içərisində qə rulən muvəfəkiyətləri və noqsanları dəxl ortaja kə jacakdur. By muvəfəkiyətlərdən ən birincisi qənc lərin by ilqi əyra seçqilərinə istiraq etmələridur və qənc lərin muxalifətilərə karəi olan mubarizəsinə qəstərdi.
By muvəfəkiyətlərdən sonra Ermənistan və Qurcistan qənc ləri arasında olan muxaliflər blokunun məgly

bljətini qəstərmədə bir mu vəfəkiyətdur. Byndan sonra konfəransın 35 nəfərdən ibarət hejət rıjasət 5 nəfər mandatı, komisjə 5 nəfər isə təhriri hejət intixab olynıdy konfəransı Kalinin, Stalin, Byxarin, Rikof, Orzeniqidzə, Qirof, Çaplin, Oraxələsvili, Vorozilof və Rešten joldazlar fəxri sədr seçildilər.
1-inci siyasi məruzə (məryzəçi Oraxələsvili) 2-Zakafkasja komsomolynyn əl qə komitəsi hək kesabatı, 3-kooperatsja və onda komsomolların vəzifəsi.
H.

ŞYRALAR İTTİFAKLINDA

JENI TURQ ƏLİFBASLIĞIN UMYM İTTİFAK KOMİTƏSİ

Jeni turq əlifbasının umym ittifaq komitəsinin təşqil məsələsi bərəsində joldaz Agamali oglynyn rejasəti təhtində ittifaqın Mərqəzi İcraijə Komitə hejəti sədarəti məryzə əzidib Zakafkasja cumhyriyətləri tərəfinqən numajəndə olar rak məzqur komitəyə Azər

bajcandan uç nəfər. Ermənistan, Qurcustandan və Nəxçıvandan birer nəfər daxil olmalıdır. Mərqəzi İcraijə Komitəsinin hejəti sədarəti haman komitə üçün dəlmə jer olaraq Baqrın kə byl etməqə razı oldy. Moskva da isə komitənin numajəndəliqi işlijəcəqdur.

ŞYRALAR ZAKAFKASJASINDA SY ELEQTIRIK STANSJAJERININ TƏDKIKI

Zoraqet (Lory pambak dadur) sy eleqtirik stansja tiqməq jerin qəzf etməq dən etri komisija qelmis dur. Komisijədə professor Vasilof, fənn akademijasi hidro darulfinyini direktory (mudiri) Klyzəqof və əzəqləri vardır. sy eleqtirik stansja tiqməq jerinin təjini üçün komisija tətsilatli tədkikatda bylynacakdur.

tədkiki üçün əməq muda fi ə əyrasının komsijony Tiflisə varid olmyədur.

PAMBYK RAJONLARININ TƏDKIKI

Zakafkasja sosialist kəma əyra cumhyriyətlərinin pambyk olan rajonlarının

Z. S. K. S. CUMHYRI JƏTLƏRİNİN PAMBYK ƏQINLƏRİ

Zakafkasja pambyk komitəsinin məlymatına qə rə maj ajının 21-inə kə dər Azərbajcanda 77,383 desijatin, majın 10-ına kə dər Ermənistanda 11,956 desijatin və majın 10-ına kə dər Qurcustanda 4,437 desijatin pambyk əqilmis dur.

İNOQILTƏRƏ ŞYRALAR MUNASİBATI QƏSİLDİ

İnoqiltərə həqumətinin Əvamlar palatası, myhafiza qarlar tərəfindən Şyralar həqumətlə inqiliz həqumətinin munasibatını, qəsməqdən etəri edilən təqlif 111 səsə karəi, 357 səs ilə kəbyl etdi.

Əvamlar palatası, myhafiza qarlar tərəfindən Şyralar həqumətlə inqiliz həqumətinin munasibatını, qəsməqdən etəri edilən təqlif 111 səsə karəi, 357 səs ilə kəbyl etdi.

ŞƏRK VƏ MUSTƏMLƏQƏLƏRDƏ

KAPİTULASJANIN (İMTI JAZATLARIN) MƏHV EDİLMƏSİ

Alınan məlymata qərə İran, Misr və Hicaz həqumətləri kapitulasjaların məhv edilməsi həkkində muzaqirə etməqdə durlər. by bərədə əkvam cəmiyəti nə verilməq uzrə, bir nota (bəjannamə) hazırlanjor.

azalmıydu. Ciddi vəstələr ələ almaktan etəri həqumət kanyn lahijəsi hazırlanjor.

HİNDYSTANDA İKTİSADI BƏHRAN

Çin hadisələri və japoni janın malijjəci sızınması Hindistanda İktisadi bəhran hisylə qətirdilər. Tokyma malların istehlaqi gəjət

ŞYRIJƏDƏ USJAN ŞİD DƏTLƏŞİR

Bail-bəq rajonında byly nan fransız əsqəri kuvvələri asilərin kymandani olan Fəvzi bəji Qoçqinlin naqi hanı, hicuminə məryz kəldilər. Asilər fransız əsqərlərinin silahlarını zəbt edərək fransızların sıqunət etdiqi məhlələrin bir kısmı nədə jankın saldılar. Hər qun məhəlli muharibələrdən jüzlərcə adamlar Fəvsi bə-

QƏND AƏTİFLƏRİ HAZIRLANAN İQİ AJLIK KYRS

By ijyn ajının 15-də Eri van əhərində turq qəndli fə'allərini xsysilə qənd əy ra qatiblərini, qənd kərəət xanə qomaları, mudirlərini hazırlamak məksədilə iqi ajlık bir kyrs açılıjor.

İşby kyrsa 45 aktif kə byl olynması, kərəra alın mıydu və əzəqlə qəstərilən syrətdə umym kəzələ rə təksim olynmyədur.

Dilcan kəzasına (kırımız, qənd nahijəsi dəxl daxil dur) 3 jer. Eçmijazin kəzasına 3 jer, Ağbaba nahijəsinə 4 jer, Zəngəzyrə 6 jer Məgriyə 1 jer. Dərələqəzə 2 jer. Basar-qəçərə 3 jer, Lory-pambaka 3 jer. Eri van kəzasına (vedibasara nahijəsi daxil olmaq uzrə) 20 jer verilmisdu.

Əlbətdəqi by kyrsa qələcəq joldazların biliqləri jaxəi, okyjyb jazmak (həm ərəb hyryfatı və həmdə jeni əlifba ilə) səyasi savadları, orta olmaq ərtilə kə byl olacaklar.

By kyrsantlar Eri van turq pedagozi texnikomi binasında olacak və həmdə lazımlı qələn ehtijacləri komitə tərəfindən İfa olynacakdur.

TİRAKTORLAR TƏC RYBƏSİ

İjyn ajının 15-də əymali kafkasjada «Berslanotka» nam əyra təsərrufatında 80 ədəd cur bə cur sistemdə olan traktorların təc rubəsi isinə bəslənəcəkdu ondan sonra 1140 qilometra yzınlygynda bir məsafə üçün traktorlar jarı, vakti olacakdur.

jin kyvvəsilə birləşirlər. Hicum edən asiləri təkib etməqdən etri fransızlar bejuq əsqəri kuvvələr qən dərdilər. Şiddətli tokyəmalar vakti oldy. Fransızlar bejuq tələfat verərək qəri çəqilməqə məcbur oldylar.